

**Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın 2018-ci ilin 6 ayı ərzində
fəaliyyətinə dair yekun**

HESABATI

Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, dövlət qulluğu sahəsində də aparılan islahatlar uğurla davam etdirilir. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə Komissiya üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikilib istifadəyə verilməsi, nümunəvi iş şəraitinin yaradılması, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, yeni texniki avadanlıqların alınub quraşdırılması və yeni proqram təminatının istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılan bu imkanlardan istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etməyə çalışmışdır. Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2018-ci ilin 6 ayı ərzində də davam etdirmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və Komissiyaya aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılmışdır. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün Komissiyanın təcrübəli əməkdaşları tərəfindən açıq dərslər keçirilmiş, tələbələr üçün istehsalat təcrübəsi təşkil olunmuşdur.

Hesabat dövründə hazırlıq kurslarının təşkili davam etdirilmişdir.

Komissiya tərəfindən yanvar-iyun 2018-ci il tarixlərində dövlət qulluğu, miqrasiya, vergi orqanlarında xidmətə qəbul və müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 158 nəfər iştirak etmiş, həmin dövrdə hazırlıq kurslarından 18080 (on səkkiz min səksən) manat, sınaq imtahanlarından 4370 (dörd min üç yüz yetmiş) manat olmaqla, ümumillikdə 22450 (iyirmi iki min dörd yüz əlli) manat Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına daxil olmuşdur.

Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmişdir. Dövlət Statistika Komitəsinin qanunvericiliyə uyğun olmayan və vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi ilə bağlı olan 1 qərarı ləğv etdirilmişdir.

Hesabat dövründə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilmişdir.

2018-ci il 5 mart tarixində elan edilmiş müsabiqəyə 35 dövlət orqanından 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 395 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 370 namizəd iştirak etmiş, 136 namizəd keçid balını toplamışdır. Test mərhələsində müvafiq keçid balını toplamış 136 namizəddən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim etmişdir. Həmçinin ötən ilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 17 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilmişdir. 25 iyun-3 iyul 2018-ci il tarixlərdə keçirilən müsahibələrdə iştirak edən 123 namizəddən 64-ü keçid balını toplayaraq müvəffəqiyyət qazanmışdır. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 56 namizəd haqqında məlumatlar Komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanlarına göndərilmiş, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınmışdır.

Hesabat dövründə dövlət qulluğunun xüsusi növünə aid orqanlar tərəfindən elan edilmiş müsabiqələrin test mərhələləri keçirilmişdir.

20-22 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti üzrə vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 120 namizəddən 51-i, 12 mart 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə iştirak edən 36 namizəddən 22-si, 29-30 mart 2018-ci il tarixlərdə Dövlət Gömrük Komitəsi üzrə iştirak edən 115 namizəddən 15-i, 17 may 2018-ci il tarixdə Vergilər Nazirliyi üzrə iştirak edən 26 namizəddən 9-u müvafiq keçid balını toplamışdır.

Hesabat dövründə inzibati rəhbər (idarəetmə) vəzifələrin tutulması üçün test imtahanları keçirilmişdir. Komissiya tərəfindən müvafiq dövlət orqanlarının təkrar müraciətləri nəzərə alınmaqla vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 31 nəfərin iştirakı ilə test imtahanları keçirilmişdir. Bunlardan 13 nəfəri (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2, Maliyyə Nazirliyindən 3, Mədəniyyət Nazirliyindən 1, Nəqliyyat Nazirliyindən 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 1, Dövlət Statistika Komitəsindən 1, Dövlət Sosial Müdafiə Fondundan 1, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 1 və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən 1 nəfər) test imtahanlarında müvəffəqiyyət qazanaraq müvafiq Sertifikatlar əldə etmişdir.

Komissiya tərəfindən müvafiq dövlət orqanlarında vakant şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanından keçid balını toplamış 15 nəfərin (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2, İqtisadiyyat Nazirliyindən 1, Maliyyə Nazirliyindən 5, Mədəniyyət Nazirliyindən 1, Nəqliyyat Nazirliyindən 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 1, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən 1, Dövlət Sosial Müdafiə Fondundan 1 nəfər) müsahibəsi keçirilmişdir.

Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmışdır.

Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında əvvəlki illərdən qalan 11 namizəddən 4-ü hesabat dövründə işlə təmin olunmuşdur. Siyahıda olan digər namizədlərin işlə təminatı həyata keçiriləcəkdir.

Hesabat dövründə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanları tərəfindən keçirilən daxili müsahibələrdə iştirak edilmişdir. İqtisadiyyat Nazirliyindən 1, Kənd Təsərrüfatı Nazirliyindən 1, Maliyyə Nazirliyindən 1, Nəqliyyat Nazirliyindən 1, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən 3, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən 1, Dövlət Statistika Komitəsindən 1, Dövlət Sosial Müdafiə Fondundan 3, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 1, Dövlət Baytarlıq Xidmətindən 1 və Hərbi Məhkəmədən 2 nəfər olmaqla 16 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün attestasiyaya imtahan keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə Komissiyanın qarşına qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə 7 iyun 2018-ci il tarixdə attestasiyaya cəlb olunmuş əməkdaşlar üçün test imtahanı keçirilmişdir. Test imtahanı mərhələsində 16 nəfər iştirak etmiş, bunlardan 13-ü uğur qazanaraq attestasiyanın ikinci (esse) mərhələsində iştirak etmək hüququ qazanmışdır. 22 iyun 2018-ci il tarixdə keçirilən esse imtahanı mərhələsində 13 nəfər iştirak etmişdir. İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi” mövzusu təqdim edilmişdir. İştirakçıların yazı işləri esse fikirlərinin məntiqi ardıcılıqla ifadə edilməsi, təhlil etmə, tətbiq etmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətinin nümayiş etdirilməsi, fikir və düşüncələrin anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə edilməsi

kimi meyarlar nəzərə alınaraq yoxlanılmış və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilmişdir.

Hesabat dövründə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmışdır. 11-21 iyun 2018-ci il tarixlərdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmiş, imtahana buraxılan 416 nəfərdən 390-ı test imtahanında iştirak etmiş və bunlardan 332-si müvafiq keçid balını (24 bal) toplamışdır.

Hesabat dövründə muxtar respublikada aparılan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi başa çatmışdır. Muxtar respublikanın 53 dövlət orqanı ötən il üçün inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmiş və 2018-ci ilin mart ayınadək Yekun Hesabatları Komissiyaya rəsmi surətdə təqdim etmişlər. Ümumilikdə 1476 nəfər dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilmişdir. Bunlardan 1230 nəfəri (83,3 %) kişi, 246 nəfəri (16,7 %) isə qadın dövlət qulluqçularıdır. Dövlət orqanları tərəfindən 184 nəfərin fəaliyyəti əla (12,5 %), 909 nəfərin yaxşı (61,6 %), 375 nəfərin kafi (25,4 %) və 8 nəfərin qeyri-kafi (0,5 %) kimi qiymətləndirilmişdir.

Hesabat dövründə dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının inkişaf etdirilməsi və ondan səmərəli istifadə olunması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına əsasən, Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanması dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. Dövlət Qulluqçuları Reyestrinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi və sistemləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 6 ay ərzində də Dövlət Qulluqçularının Reyestrindəki məlumatlar yenilənmiş və artırılmışdır.

Reyestrə əsasən, dövlət qulluğunda çalışan şəxslərdən 59 nəfəri siyasi, 1915 nəfəri inzibati və 519 nəfəri yardımçı vəzifə tutur. Cinsinə görə dövlət qulluğunda çalışan şəxslərdən 1928 nəfəri kişi, 565 nəfəri isə qadındır. Təhsil baxımdan 1887 nəfər ali, 203 nəfər orta ixtisas, 42 nəfər ilk peşə ixtisas və 361 nəfər orta təhsillidir. İnzibati vəzifə tutan dövlət qulluqçularından 1739-u ali təhsilli, 124-ü orta ixtisas təhsilli, 31-i ilk peşə ixtisas təhsilli, 21-i isə orta təhsillidir. 650 nəfər gənc dövlət qulluqçusundan (29 yaşa qədər) 462 nəfəri kişi və 188 nəfəri qadın olmaqla, 1-i siyasi, 539 nəfəri inzibati, 110 nəfəri isə yardımçı vəzifə tutur. Dövlət qulluğunda çalışan şəxslərdən pensiya yaşına çatan 6 nəfər qadın (60,5 yaş) və 31 nəfər kişi (63,5 yaş) olduğu halda, 6 nəfər kişi dövlət qulluğunda olmanın yaş həddinə (65 yaş) çatmışdır. Dövlət qulluğunda çalışan şəxslərin 26 faizini gənclər, 22,7 faizini qadınlar təşkil edir.

2018-ci il ərzində 1 nəfər təqaüdə çıxmış, 73 nəfərin dövlət qulluğuna xitam verilmişdir ki, onlardan 1-i yol verdiyi nöqsanlara görə, 72-si öz ərizəsi əsasında işdən azad olunmuşdur. Bundan başqa, 1 nəfər medalla təltif edilmiş, 6 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunmuşdur.

Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 38,2 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Mütəmadi olaraq dövlət orqanlarından vəzifə təlimatları və vakant vəzifələr barədə məlumatlar alınmış və bu məlumatların mərkəzləşdirilmiş informasiya bazasına daxil edilməsi ilə müsabiqə və müsahibələrin keçirilməsi zamanı özündə vakant vəzifə barədə ətraflı məlumatları əks etdirən elanların verilməsi işi daha da asanlaşdırılmışdır. Belə ki, informasiya bazasında hər hansı vəzifə barədə mövcud məlumatların həmin vəzifənin tutulması ilə bağlı kütləvi informasiya vasitələrində verilən elanda öz əksini tapması namizədin vakant vəzifənin tələb və şərtlərini təhlil edərək özünün bilik və bacarıqlarına uyğun vəzifə seçməsinə imkan yaratmış olur.

Hesabat dövründə Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsinin və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə

saxlanılmışdır. Test imtahanı zamanı namizədlərin bilik səviyyəsinin daha ətraflı yoxlanılması, il ərzində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədi ilə test bankı təkmilləşdirilmişdir. Belə ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu üzrə yeni suallar hazırlanmış və ekspertizadan keçirilərək test bankına işlənmişdir.

Dövlət qulluğunun xüsusi növünə daxil olan orqanlara qəbul üçün keçirilən test imtahanlarının təşkil edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 1009, Daxili İşlər Nazirliyi üzrə 500, Ədliyyə Nazirliyi üzrə 594, Vergilər Nazirliyi üzrə 932, Dövlət Miqrasiya Xidməti üzrə 387 və ümumi qanunvericilik üzrə 653 test sualı olmaqla cəmi 4075 sual test bankına işlənmişdir.

Bundan başqa, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı test imtahanının keçirilməsi üçün proqram təminatı işlənib hazırlanmış, müəllimlərin vəzifələrinin kodlaşdırılması istiqamətində işlər aparılmış və test suallarının tərtib edilməsi ilə bağlı 6000 min sual işlənərək test bankına yazılmışdır.

Hesabat dövründə Komissiyanın rəsmi internet saytının (www.dqmk.nmr.az) təkmilləşdirilməsi üçün müvafiq işlər görülmüşdür. Saytın “Qanunvericilik və digər aktlar” bölməsi qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılmış və mütəmadi olaraq nəzarətdə saxlanılmışdır. Dövlət qulluğuna qəbulun yeni qaydaları işlənmiş və “Dövlət qulluğuna qəbul” bölməsinə yerləşdirilmişdir. Ehtiyat kadrlar siyahısına daxil olunanlar və siyahıdan çıxarılaraq dövlət qulluğu vəzifəsinə təyin olunanlar nəzərə alınmaqla “Ehtiyat kadrlar” bölməsi daim yenilənmişdir. Həmçinin Komissiyanın rəsmi internet saytı təkmilləşdirilərək əsas menuya “Mətbuat xidməti” bölməsi əlavə edilmişdir.

Komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində işlər görülmüşdür. Bu da namizədlərin Komissiyaya gəlmədən, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirak etmələrinə şərait yaradacaqdır. Komissiyanın internet saytının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınmışdır ki, bu da Komissiyanın saytının

elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan verəcək, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən fərdi və ödəniş kartı məlumatlarının qorunmasını təmin edəcəkdir.

Eyni zamanda dövlət qulluğu qanunvericiliyinin tətbiqi üzrə maarifləndirmənin təşkili zamanı daha böyük auditoriyanın əhatə olunması məqsədi ilə yeni Ümumi Şərtlərə uyğun olaraq “Vəzifə təlimatlarının hazırlanması qaydaları” və “Vəzifə təlimatlarının forması” mövzularında slayd-təqdimatlar hazırlanaraq Komissiyanın rəsmi internet saytında “Təqdimatlar” bölməsinə yerləşdirilmişdir.

Hesabat dövründə dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması üçün onların potensialının inkişaf etdirilməsi Komissiyanın əsas hədəflərindən biri olmuşdur.

Komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzularında keçirilən seminarla Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən müəyyənləşdirilmiş 45 məsul şəxs iştirak etmişdir.

Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək Komissiyanın əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə hesabat dövrü ərzində daim nəzarət edilmişdir.

Hesabat dövründə elektron xidmətlər və elektron sənəd dövriyyəsinin təşkili həyata keçirilmişdir. 2018-ci ilin 6 ayı ərzində test imtahanında iştirak etmiş 1161 nəfərə Komissiya tərəfindən elektron xidmət göstərilmişdir.

Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin istifadəyə verilməsi mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkil olunmasına, vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına imkan yaratmışdır. Hesabat dövründə Elektron Sənəd Dövriyyəsi vasitəsilə 288 məktub daxil olmuş, 285 məktub göndərilmişdir.

Hesabat dövründə mətbuat və ictimaiyyətlə əlaqələrin təşkili qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Komissiyanın fəaliyyəti ilə bağlı əhali məlumatlandırılmış, qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyalar Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş və bu informasiyanın daimi yeniləşdirilməsi təmin edilmişdir. Komissiya öz fəaliyyəti barədə, habelə dövlət qulluğu sistemi, hamilik, dövlət qulluğuna qəbul və bu sahədə tətbiq olunan yeniliklər, dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı təşkil edilən tədbirləri mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmışdır. Belə ki, “Şərq qapısı” qəzetində Komissiyanın keçirdiyi tədbirlərlə bağlı 17 məlumat və 23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar məqalə dərc olunmuş, Naxçıvan Televiziyasında 15 sujet efirə verilmişdir. Komissiyanın əməkdaşları 1 dəfə Naxçıvan Televiziyasında, 2 dəfə “Kanal-35” radiosunda təşkil olunmuş verilişlərdə iştirak etmişlər. Komissiyanın keçirdiyi 7 tədbir “Nuhçıxan” İnformasiya Agentliyində işıqlandırılmışdır. Eyni zamanda Komissiyanın internet saytı vasitəsilə 32, Komissiyanın rəsmi “Facebook” səhifəsi vasitəsilə isə 48 xəbər və elan ictimaiyyətə çatdırılmışdır.

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilmişdir. Vətəndaşlar tərəfindən Komissiyaya daxil olan 67 müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə araşdırılmış və cavablandırılmışdır.

Bunlardan 11-i yazılı, 56-sı isə elektron müraciət formasında qeydə alınmışdır. Müraciətlər əsasən dövlət qulluğuna qəbul qaydaları, dövlət qulluqçusunun qulluq stajının hesablanması, ixtisas dərəcəsinin verilməsi, hazırlıq kursları, test imtahanında iştirak etmək üçün ödəniş məbləğinin ödənilməsi və ya geri qaytarılması ilə bağlı olmuşdur.

Hesabat dövründə 98 vətəndaşın qəbulu həyata keçirilmişdir ki, onlardan 7-si Komissiyanın sədri tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası”na əsasən, Komissiyaya telefon müraciət xidməti vasitəsilə daxil olmuş 124 şifahi müraciət qeydə alınmış və Komissiyanın aidiyyəti sektor və şöbələrinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada əmək və icra intizamı gücləndirilmiş, sektor və şöbələrdəki mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Komissiya əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri ilə bağlı müxtəlif mövzularda peşə hazırlığı dərsləri təşkil olunmuşdur. Komissiyanın inzibati binası təmir edilmiş, ərazidə və təhkim olunmuş yaşıllıq sahəsində abadlıq işləri aparılmışdır. Komissiya qarşıya qoyulmuş vəzifələrin günün tələbləri səviyyəsində yerinə yetirilməsi üçün səylərini bundan sonra daha da artıracaq, fəaliyyətindəki nöqsanların aradan qaldırılmasına, göstərilən etimadın doğrulmasına çalışacaqdır.